

## RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

01.01.2021  
(min manatla)

A. KAPİTAL VƏSAİTLƏRİ		0
1		2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	A1	84106.84
2. I dərəcəli kapitaldan tutulmalar	A2	708.05
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	A3	83398.79
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	A4	1872.90
5. Məcmu kapital (3+4)	A5	85271.69
6. Məcmu kapitaldan tutulmalar :	A6	5900.00
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	A7	79371.69
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, P bəndindən)	A8	0.00
9. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	5%	82.40
10. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	9%	85.08
11. Leverage əmsalı (%) (minimum)	min. 4%	27.51
	min. 5%	